

# SÜZGƏCLİ QUYULARIN KİMYƏVİ MELİORASIYADA SƏMƏRƏLİLİYİNİN TƏDQİQİ

İbrahimov S.K., Şirinov İ.N., Musayeva E.M.

**Giriş.** Ağır qranulometrik tərkibli torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılmasından ötrü uzun illərdən bəri aparılmış elmi tədqiqatlar nəticəsində torpaqların su-fiziki, fiziki-mexaniki və kİmyəvi xüsusiyyətlərinin yüksəldilməsi istiqamətində bir sıra meliorativ tədbirlər işlənib hazırlanmışdır [1, 2].


Respublikanın regionlarında aparılmış tədqiqat materiallarının dan görünür ki, hazırlanmış meliorativ tədbirlərin hər birinin müsbət xüsusiyyətlərinin olmasına baxmayaraq onların çatışmayan cəhətləri də çoxdur [3, 4]. Belə ki, istehsalata tətbiq olunmuş bu tədbirlərin əksəriyyətində gözlənilən meliorativ səmərə əldə olunmamış, meliorasiya olunan torpaqlarda şorlaşma dərəcəsi maksimum 40-50 % aşağı salınmış və mənimmsəmə dövründə layihələndirilən məhsuldarlıq əldə olunmamışdır. Ən əsası isə hazırlanmış bu meliorativ tədbirlər nəticəsində meliorativ səmərə torpağın üst 0-50 sm-lik qatında, az hallarda isə bir metrlik qatı əhatə edir. Bu səbəbdən də hal-hazırda bu tədbirlərin təkmilləşdirilməsinə, onların texniki və texnoloji sxemlərinin sadələşdirilməsinə və iqtisadi səmərəliliyinin yüksəldilməsinə ehtiyac duyulur. Bütün bu deyilənləri nəzərə alaraq, belə bir nəticəyə gəlmək olar ki, hazırda torpaq qrunṭların bütün profil boyu yuyulmasını təmin edən tədbirlərin işlənib hazırlanmasına böyük ehtiyac var. Belə meliorativ tədbirlərdən biri də süzgəcli quyuların tətbiqi ilə şorlaşmış-şora-kətləşmiş torpaqların yuyulmasıdır.

**İşin məqsədi.** Təcrübənin aparılmasında əsas məqsəd şorlaşmış və şorakətləşmiş zəif sukeçirən ağır qranulometrik tərkibli torpaqların meliorasiya prosesini sürətləndirmək, intensiv mənimmsəmə dövrünü qısaltmaq, həmçinin daxili doldurulmuş süzgəcli quyuların tətbiqi ilə yuma texnologiyasının hazırlanması, quyuların yerləşmə sxemlərinin və onların parametrlərinin (dərinlik, diametr,

ara məsafəsi, sayı, daxilə doldurulmuş maddələrin tərkibi və iqtisadi göstəricilər) dəqiqləşdirilməsidir.

**Tədqiqat obyekti.** Xızı rayonu Şurabad qəsəbəsi yaxınlığında heyvandarlıq kompleksi üçün ayrılmış ərazidə D<sub>12</sub> və D<sub>13</sub> drenlərinin aşağı hissəsində 8 ha sahədə ayrılmış ərazidir.

**Tədqiqatın metodikası.** Daxili inert materiallar və kimyəvi meliorant ilə doldurulmuş süzgəcli quyuların tətbiqi ilə aparılmış bu təcrübədə kimyəvi meliorant kimi gəcdən, inert material kimi balıqqulağından istifadə olunmuşdur. Gəcinq (CaSO<sub>4</sub>·2H<sub>2</sub>O) torpağa verilməsi nəticəsində onun tərkibində olan kalsium kationu torpağın udugu kompleksində natrium kationunu sıxışdırır çıxarıır. Bu zaman iki qat əvəzətmə nəticəsində torpaqdə aşağıdakı reaksiya gedir və yeni duz, natrium sulfat əmələ gelir:



Təcrübə sahəsində əvvəlcə hamarlama işləri aparılmış, süzgəcli quyuların yeri təyin olunduqdan sonra ZİL-130 markalı avtomasın üzərində quraşdırılmış çalaqazan vasitəsilə ərazidə 3 m dərinliyi və 0,60 m diametri olan quyular qazılmışdır. Qazılmış quyular dibindən 2 m hündürlüyündə inert maddə olan balıqqulağı, üst bir metri isə gəclə doldurulmuşdur. Qazılmış hər quyunun həcmi 0,85 m<sup>3</sup>, balıqqulağının həcm çəkisi 1,2 t/m<sup>3</sup>, gəcinki isə 1,4 t/m<sup>3</sup>-dir. Quyular doldurulduqdan sonra yumaya verilən suvarma suyunun birbaşa quyuya axmamasından ötrü onların üzərinə əlavə olaraq 20-30 sm hündürlüyündə torpaq verilmiş və quyuların sağ və sol tərəfindən 1,5 m məsafədə drenə paralel istiqamətdə tırələr çəkilmişdir.

Süzgəcli quyular sahədə əvvəlcədən hazırlanmış sxem üzrə, bir-birindən birinci halda 40x40 m, ikinci halda 40x20 m, üçüncü halda isə 40x10 m məsafədə yerləşdirilmişdir. Bu sxem üzrə hər quyunun xidmət etdiyi sahə müvafiq olaraq 0,16; 0,08 və 0,04 ha təşkil edir.

Yumadan əvvəl ərazidə 25-27 sm dərinlikdə adi şum aparılmış, K3Y -0,6 M tırəçəkən vasitəsi ilə sahə, hündürlüyü 0,6 m, aşağıdan

eni 1,2 m olan tırələr vasitəsilə ləklərə doğranmışdır. Suvarma suyunun ləklərə verilməsi məqsədilə müvəqqəti suvarma arxları çəkildikdən sonra yuma işləri həyata keçirilmişdir.

Tədqiqat əvvəlcədən hazırlanmış program və metodika əsasında aparılmışdır. Torpaq qruntların fiziki-kimyəvi xüsusiyyətlərinin öyrənilməsi üçün təcrübə sahəsində 20 stasionar quyudan yumadan əvvəl və yumadan sonra 2; 3 və 5 m dərinliyində torpaq nümunələri götürülmüş və kimyəvi analizdən keçirilmişdir. Çöl şəraitində torpaqların təbii nəmlilik, ən az su tutumu, sukeçiricilik göstəriciləri, torpaq skeletinin və onun bərk fazasının sıxlığı təyin edilmiş, laboratoriya şəraitində isə torpaqların duz tərkibi, hidroskopik nəmlilik, qranulometrik tərkib, karbonat, su həll olmayan gips, udulmuş əsaslar, pH, humus, qida elementləri, həmçinin qrun və suvarma sularının minerallaşma dərəcəsi və kimyəvi tərkibi təyin olunmuşdur.

Təcrübə 8 hektar ərazidə 4 variantda aparılmışdır : 1. Adı su ilə yuma -nəzarət -2,0 ha (200x200 m); 2. Ara məsafəsi 40x10 m olan süzgəcli quyuların tətbiqi ilə yuma -1,6 ha (200x80 m); 3. Ara məsafəsi 40x20 m olan süzgəcli quyuların tətbiqi ilə yuma -2,0 ha (200x200 m); 4. Ara məsafəsi 40x40 m olan süzgəcli quyuların tətbiqi ilə yuma -2,4 ha (200x200 m).

**Tədqiqat ərazisinin xarakteristikası.** Ərazidə əsasən çox ağır qranulometrik tərkibə malik olan, müxtəlif dərəcədə şorlaşmaya və şorakətləşməyə məruz qalmış, deluvial çöküntülər əsasında əmələ gəlmış boz-qonur torpaqlar geniş yayılmışdır.

Yumadan əvvəl aparılmış tədqiqatlar nəticəsində müəyyən olunmuşdur ki, üst bir metrlik qatda ərazi torpaqlarının skeletinin sıxlığı 1,44-1,58 qr/sm<sup>3</sup>, bərk fazasının sıxlığı 2,65-2,74 qr/sm<sup>3</sup> həddindədir. Torpaq qrunlarda məsaməlilik profil üzrə yer səthindən üç metr dərinliyə qədər 41,00-45,60 %, təbii nəmlilik 14,56-20,40%, ən az su tutumunun qiyməti isə 22,80-26,00% arasındadır.

Torpaqlar N.A.Kaçinskinin bölgüsünə görə gilli torpaqlara aid edilir. Bu torpaqlarda fiziki qılın miqdarı yer səthindən 3 m dərinliyinə qədər profil boyunca 88,48-92,40%, lil hissəciklərinin miqdarı isə 42,32-57,76 % arasında dayışır.

Təcrübə sahəsinin torpaqları əsasən şiddətli və çox şiddətli şorlaşma dərəcəsinə malikdir. Torpaqların 0-50; 0-100 və 0-200 sm dərinlikdə orta şorlaşma dərəcəsi quru qalığa görə 1,84; 2,26 və 2,30 % təşkil edir.

**Təhlil və müzakirə.** Dörd variantda aparılmış yuma təcrübəsinin üç variansi ara məsafələri bir-birindən fərqli olan süzgəcli quyuların fonunda, bir variantında isə müqayisə üçün yuma adı üsulla aparılmışdır.

Adı üsulla yuma təcrübəsi 1,26 ha ərazidə aparılmışdır. Bu variantın torpaq quruntularının şorlaşma dərəcəsi haqda məlumatlardan görünəndə kimi üst bir metrlik qat güclü şorlaşmaya məruz qalmışdır. Bu qatda şorlaşmanın miqdarı quru qalığa görə 2,0 %, ikinci metrlik qatda isə 2,12 % təşkil edir. Sulfat və xlor ionlarının ilkin miqdarı bu qatlarda müvafiq olaraq 0,56-0,70 % və 0,70-0,62 % arasında dayışır.

Adı üsulla aparılmış yuma nəticəsində torpağın üst yarım metrlik qatının quru qalığa görə şorlaşma dərəcəsini 1,50 %-dən 0,59 %-ə, bir metrlik qatının şorlaşma dərəcəsini isə 2,00 %-dən 0,94 %-ə qədər azaltmaq mümkün olur.

İki metrlik qatın şorlaşma dərəcəsi 1,64 % həddinə düşmüşdür. Bu zaman müvafiq qatlarda xlor ionunun qalıq miqdarı 0,12; 0,20 və 0,42 %, sulfat ionunun qalıq miqdarı isə 0,30; 0,41 və 0,66 % olmuşdur (cədvəl 1).

Analitik məlumatlardan görünəndə kimi aparılmış yuma nəticəsində bu variantda hətta şum qatında belə şorlaşma dərəcəsini buraxıla bilən həddə qədər azaltmaq mümkün olmamışdır.

Cədvəl 1

Yuma nəticəsində torpaqların şorlaşma dərəcəsinin deyişməsi, %  
(yundan evvel sonra, bəzək rəngindən orta qiymət)

Variantlar	Adı su ilə yuma - nəzarət						Adı su ilə yuma ilə vurma					
	Cl	SO <sub>4</sub>	Quru qalıq	Cl	SO <sub>4</sub>	Quru qalıq	Cl	SO <sub>4</sub>	Quru qalıq	Cl	SO <sub>4</sub>	Quru qalıq
1	0,23	0,35	0,93	0,54	0,50	1,50	0,74	0,56	2,00	0,62	0,70	2,12
	0,08	0,25	0,50	0,12	0,30	0,59	0,29	0,41	0,94	0,42	0,66	1,64
Ara məsafəsi 40x10 m olan süzgəcli quvuların təbliği ilə vurma												
2	0,61	0,32	1,55	0,66	0,43	1,80	0,69	0,69	2,20	0,69	0,77	2,25
	0,05	0,18	0,40	0,27	0,20	0,46	0,05	0,27	0,64	0,35	0,44	1,16
Ara məsafəsi 40x20 m olan süzgəcli quvuların təbliği ilə vurma												
3	0,53	0,66	1,85	0,58	0,82	2,20	0,67	0,91	2,15	0,67	0,90	2,50
	0,07	0,10	0,34	0,08	0,11	0,42	0,13	0,30	0,66	0,33	0,50	1,24
Ara məsafəsi 40x40 m olan süzgəcli quvuların təbliği ilə vurma												
4	0,50	0,61	1,73	0,51	0,61	1,85	0,55	0,88	2,40	0,59	0,90	2,32
	0,06	0,20	0,45	0,06	0,26	0,55	0,15	0,40	0,80	0,34	0,58	1,50

Şorlaşmanın əmələ gətirən xlor və sulfat ionlarının ilkin ehtiyatından yuyulan faizlə miqdarı şum qatında müvafiq olaraq

64,4 və 28,6 %, 0-50 sm-liq qatda 78,0-40,0 %, bir metrlik qatda 73,4-26,9 %, iki metrlik qatda isə 31,6 və 6,0 % olmuşdur. Quru qalığa görə bu qiymətlər 46,24; 60,70; 53,00 və 41,50 % təşkil etmişdir (cədvəl 2).

Cədvəl 2

Süzgəcli quyuların tədbiqi ilə yuma zamanı yuyulan duzların faizlə miqdarı, %  
(yumatdan əvvəl) sonra) (beş takardan orta qiymət)

Yar-	Cl	SO <sub>4</sub>	CI	SO <sub>4</sub>	Quru qalıq	Cl	SO <sub>4</sub>	Quru qalıq	C1	SO <sub>4</sub>	Quru qalıq	Adi su ilə yuma - nizəzat	
												0-50	
												0,25	0,50
Ara massafası 40x10 m olan süzgəcli quyuların təbqiqi ilə yuma													
1	64,4	28,6	46,24	78,0	40,0	60,7	73,4	26,9	53,0	31,6	6,0	41,5	
2	91,6	43,8	73,9	90,0	53,5	74,4	88,9	61,0	71,0	64,3	43,0	48,4	
Ara massafası 40x20 m olan süzgəcli quyuların təbqiqi ilə yuma													
3	86,8	85,0	73,9	85,5	86,6	80,9	82,0	56,7	61,0	48,4	37,2	40,0	
Ara massafası 40x10 m olan süzgəcli quyuların təbqiqi ilə yuma													
4	94,0	57,4	69,4	89,0	43,3	62,2	74,1	52,3	58,6	43,1	30,0	33,5	

Hipotetik duzların içərisində miqdarına görə Na<sub>2</sub>SO<sub>4</sub> birinci yerdədir. Onun qalıq miqdarı 0-50 və 0-100 sm-liq qatlarda 0,365 və 0,477% təşkil edir. NaCl-un miqdarı isə müvafiq olaraq bu qatlarda 0,200 və 0,333 %-ə qədər azalmışdır (cədvəl 3).

Bu duzların ilkin ehtiyatından faizlə yuyulan miqdarı 0-50 sm-liq qatda 36,90 və 80,60 %, bir metrlik qatda isə 20,00 və 72,70% olmuşdur.

Yuma nəticəsində bir metrlik qatdan torpaqda olan MgSO<sub>4</sub>-ün 63,00 %-i, CaSO<sub>4</sub>-ün 71,50 % -i yuyulmuşdur (cədvəl 4).

Ara məsafəsi 40x10 metr olan süzgəcli quyuların tətbiqi ilə yuma variansi 1,2 ha ərazidə aparılmışdır.

Yuma nəticəsində torpaqdakı ilkin duzların 0-50 sm-liq qatdan 74,4; bir metrlik qatdan 71,0; iki metrlik qatdan isə 48,4 %-ni yumaq mümkün olmuşdur. Qalıq duzların quru qalığa görə miqdarı bu qatlarda 0,46; 0,64 və 1,16 % olmuşdur.

Yuyulan xlor ionunun faizlə miqdarı qatlar üzrə 90,0-64,3%, sulfat ionunun miqdarı isə 61,0-43,0% arasında olmuşdur (cədvəl 2). Bu ionların qalıq miqdarı 0-50 sm-liq qatda 0,07 və 0,20%, 0-100 sm-liq qatda 0,08 və 0,27 % həddində qalmışdır (cədvəl 1).

Aparılmış hesablamalar nəticəsində müəyyən olunmuşdur ki, 0-50 sm-liq qatdan NaCl duzunun 90,0 %-i, bir metrlik qatdan isə 83,1 %-i yuyulmuşdur. Bu qiymətlər Na<sub>2</sub>SO<sub>4</sub> üçün 54,4 və 54,7% olmuşdur (cədvəl 4).

Müvafiq qatlar üzrə bu duzların yumatdan sonra torpaqdakı qalıq miqdarı 0,108 ; 0,185 və 0,272 ; 0,352 % cıvarında olmuşdur.

İki metrlik qatda NaCl-un miqdarını 1,135%-dən 0,476%-ə, Na<sub>2</sub>SO<sub>4</sub>-ün miqdarını isə 0,740 % -dən 0,502 % -ə qədər azaltmaq mümkün olmuşdur. Quru qalığa görə şorlaşma dərəcəsi 2,314 %-dən 1,008 %-ə qədər aşağı düşmüştür. Digər duzlarda da profil üzrə azalma müşahidə olunmuşdur (cədvəl 3).

Ara məsafəsi 40 x 20 metr olan süzgəcli quyuların tətbiqi ilə yuma 1,8 ha ərazidə aparılmışdır. Şorlaşma dərəcəsi və onu yaranan komponentlər haqda məlumatlardan göründüyü kimi, bu ərazinin torpaqları şiddetli və çox şiddetli şorlaşmaya məruz qalmışdır.

Yuma nəticəsində hipotetik duzların devişməsi, % (yumadan avval/ sonra)  
(beş təkardan orta qiymət)

Dərinlik, sm	$\text{NaHCO}_3$	$\text{Mg}(\text{HCO}_3)_2$	$\text{Ca}(\text{HCO}_3)_2$	$\text{CaSO}_4$	$\text{MgSO}_4$	$\text{NaSO}_4$	$\text{NaCl}$	Duzlara çəmi
Ađı su ilə yuma - nazarət								
0-50	-	-	0,033	0,136	0,050	0,492	0,877	1,840
-	-	0,004	0,036	0,049	0,021	0,365	0,200	0,665
0-100	-	-	0,033	0,191	0,093	0,236	1,216	2,327
-	-	-	0,027	0,091	0,011	0,477	0,333	0,969
Ara məsafəsi 40x10 m olan süzgəcli quyuşuların tətbiqi ilə yuma								
0-50	-	-	0,033	0,137	0,073	0,448	1,096	2,066
-	0,032	0,008	0,024	0,034	0,012	0,272	0,108	0,490
0-100	-	-	0,028	0,282	0,152	0,174	1,130	2,348
-	0,019	0,008	0,023	0,040	0,016	0,352	0,185	0,643
Ara məsafəsi 40x20 m olan süzgəcli quyuşuların tətbiqi ilə yuma								
0-50	-	-	0,030	0,288	0,121	0,637	0,983	1,459
-	0,052	0,015	0,025	-	-	0,173	0,140	0,555
0-100	-	-	0,027	0,317	0,129	0,310	1,090	1,894
-	-	-	0,032	0,033	0,017	0,400	0,240	0,825
Ara məsafəsi 40x40 m olan süzgəcli quyuşuların tətbiqi ilə yuma								
0-50	-	-	0,037	0,172	0,052	0,713	0,805	1,779
-	-	-	0,039	0,030	0,047	0,340	0,102	0,596
0-100	-	-	0,032	0,82	0,093	0,874	0,895	2,117
-	-	-	0,040	0,081	0,048	0,522	0,251	0,947

Belə ki, profil boyu şorlaşma dərəcəsi quru qalığa görə 2,20-2,50 %, xlor ionunun miqdarı 0,53-0,67 %, sulfat ionunun miqdarı isə 0,66-0,91 % arasında dəyişir (cədvəl 1).

Hipotetik duzlar arasında  $\text{NaCl}$  üstünlük təşkil edir (0,980-1,090 %). Torpaqda olan digər duzlar miqdarına görə aşağıdakı ardıcılıqla gəlirlər:  $\text{Na}_2\text{SO}_4$  -0,603-0,810 %;  $\text{CaSO}_4$  -0,030-0,317 %;  $\text{MgSO}_4$  -0,093-0,144 % və  $\text{Ca}(\text{HCO}_3)_2$  -0,027-0,030 % (cədvəl 3).

Yuma başa çatıqdan sonra təcrübə sahəsində götürülmüş torpaq nümunələrinin kimyəvi analiz məlumatlarının emalından sonra müəyyən olunmuşdur ki, aparılmış meliorativ tədbir nəticəsində torpaqda olan duzların üst şum qatında 73,9; 0-50 və 0-100 sm-lik qatında 80,9 və 61,0; 0-200 sm-lik qatda isə 40,0 %-i aşağı qatlara yuyulmuşdur. Bu qatlarda üzrə müvafiq olaraq xlor ionunun yuyulma faizi -86,8; 85,5; 80,0 və 48,4 %, sulfat ionunun ilkin miqdardan yuyulma faizi 85,0; 86,6; 56,7 və 37,2 % haddində olmuşdur (cədvəl 2).

Yumadan sonra torpağın şorlaşma dərəcəsini quru qalığa görə 0-50 sm-lik qatda 0,42; bir metrlik qatda 0,66; iki metrlik qatda 1,24 %-ə qədər aşağı salmaq mümkün olmuşdur. Bu qatlarda xlor ionunun miqdarı 0,18; 0,13 və 0,2 ionunun miqdarı isə 0,11; 0,30 və 0,50 %-ə qədər azalmışdır.

Hipotetik duzlardan yüksək yuyulma faizinə görə birinci yerdə  $\text{NaCl}$  duzu yerləşir. Onun yuyulma faizi üst yarımmetrlilik qatda 67,2 %; bir və iki metrlik qatlarda isə 63,9 və 45,6 % təşkil edir. Bu duzun yumadan sonra qalıq miqdarı isə göstərilən qatlardan 0,140; 0,240 və 0,484 % həddindədir.  $\text{Na}_2\text{SO}_4$  duzunun ilkin miqdarına görə müvafiq qatlardan üzrə yuyulma faizi 54,5; 30,0 və 9,0 %, qalıq miqdarı isə 0,173; 0,400 və 0,564 % təşkil etmişdir (cədvəl 4).

Ara məsafəsi 40x40 metr olan süzgəcli quyuşaların tətbiqi ilə yuma variantı 2,34 ha ərazidə aparılmışdır.

Yuma naticəsində ilkin elitiyatdan yuyulan duzların faizle miqdari, %  
(beş tekrardan orta qiymət)

Dərinlik, sm	$\text{NaHCO}_3$	$\text{Mg}(\text{HCO}_3)_2$	$\text{Ca}(\text{HCO}_3)_2$	$\text{CaSO}_4$	$\text{MgSO}_4$	$\text{Na}_2\text{SO}_4$	$\text{NaCl}$
Adı su ilə yuma - nazarat							
0-50	-	-	21,2	71,5	71,6	36,9	80,6
0-100	-	-	7,0	61,3	63,0	20,0	72,7
Ara məsafəsi 40x10 m, olan süzgəci cuyuların tətbiqi ilə yuma							
0-50	-	-	20,0	88,2	90,0	54,4	90,0
0-100	-	-	15,0	87,3	88,0	54,7	83,1
Ara məsafəsi 40x20 m, olan süzgəci cuyuların tətbiqi ilə yuma							
0-50	-	-	32,7	100	100	54,5	67,2
0-100	-	-	-	86,5	82,0	30,0	63,9
Ara məsafəsi 40x40 m, olan süzgəci cuyuların tətbiqi ilə yuma							
0-50	-	-	-	51,1	23,0	50,2	90,8
0-100	-	-	-	61,0	58,0	38,0	74,0

Tədqiqat ərazisində torpaqların şorlaşma dərəcəsi 2 m dərinliyə qədər 1,73-2,40 % arasında dəyişir. Profil üzrə xlor ionunun miqdarı 0,50-0,59 %, sulfat ionunun miqdarı 0,61-0,90 % arasında dəyişir (cədvəl 1). Torpaqda zərərli duzlardan olan  $\text{NaCl}$  və  $\text{Na}_2\text{SO}_4$  duzlarının ilkin miqdarı 0,780-0,954 % və 0,609-0,954 % arasında dəyişir.  $\text{MgSO}_4$ -ün miqdarı -0,050-0,100 %,  $\text{CaSO}_4$ -ün miqdarı 0,121-0,293 %, kalsium hidrokarbonatın ilkin miqdarı isə 0,030-0,037 % həddindədir (cədvəl 3).

Yumadan sonra torpaqda olan xlor ionunun miqdari qatlar üzrə 0,06-0,034 %-ə, sulfat ionunun miqdarı isə 0,20-0,58 %-ə qədər azalmışdır. Quru qalığın qiyməti profil üzrə aşağı qarlıara doğru artaraq 0,45-1,50 % təşkil edir (cədvəl 1).

Xlor ionunun ilkin ehtiyatdan faizlə yuyulan miqdari 43 %-dən 94 %-ə, sulfat ionunun miqdarı 30 %-dən 57,4 %-ə, quru qalığın miqdarı isə 33,4 %-dən 69,4 %-ə qədər geniş həddə dəyişir (cədvəl 2).

Yumadan sonra torpaqda üst bir metrlik qatda  $\text{NaCl}$ -un qalıq miqdarı 0,895 %-dən 0,251 %-ə, iki metrlik qatda isə 0,954 %-dən 0,611 %-ə qədər azalmışdır. Üst qatlarda isə bu duzun miqdarı 0,101-0,102 % arasında dəyişir. Cədvəl məlumatlarından göründüyü kimi  $\text{NaCl}$ -un yuyulan miqdarının faiz göstəricisi üst qatlarda (50 sm-ə qədər) 90,8-91,0 %, aşağı qatlarda isə 74,0 və 42,3 % təşkil edir.  $\text{Na}_2\text{SO}_4$ -ün faizlə yuyulan miqdarı profil üzrə 60,0 %-dən 24,0 %-ə qədər azalır, qalıq miqdarı 0,246 %-dən 0-100 sm-lik qatda 0,522 %, 0-200 sm-lik qatda isə 0,710 %-ə qədər yüksəlir. Yuma nəticəsində  $\text{MgSO}_4$ -ün 60,0-45,4 %-ni, suda həll olan gipsin 65,7-51,0 %-ni yumaq mümkün olmuşdur (cədvəl 4).

Cöründüyü kimi, yumadan sonra üst 0-25 sm-lik qatda yeni qələvi duzlar -  $\text{NaHCO}_3$  (0,003 %) və  $\text{Mg}(\text{HCO}_3)_2$  (0,007 %) əmələ gəlmışdır. Yuxarıda qeyd olunduğu kimi, bu duzların əmələ gəlməsinə səbəb torpaqdakı suda həll olan gipsin yuyulması və suvarma suyu vasitəsilə əraziyə verilməsidir. Bundan başqa, torpaqda olan və bir metrlik qatda, miqdardında artım müşahidə olunan  $\text{Ca}(\text{HCO}_3)_2$ -də yeni qələvi duzlarının əmələ gəlməsinə səbəb olur.

Nəticə

- Xloridlı-sulfatlı, sulfatlı-xloridli kimyəvi tipli, çox ağır qranulometrik tərkibli, şiddətli və çox şiddətli şorlaşma dərəcəsinə malik olan boz-qonur təcrübə sahəsi torpaqlarında süzgəclə quyuların tətbiqi ilə aparılmış yuma nəticəsində bütün variantların şorlaşma dərəcəsində azalma müşahidə olunmuşdur. Belə ki, yuma nəticəsində bir metrlik qatda quru qalıq, xlor və sulfat ionlarının miqdarı ara məsafəsi  $40 \times 10$  m olan variantda 0,64; 0,08; 0,27 %-ə, ara məsafəsi  $40 \times 20$  m olan variantda 0,66; 0,13 və 0,30 %-ə, ara məsafəsi  $40 \times 40$  m olan variantda isə 0,80; 0,15 və 0,40 %-ə, nəzarət variantında isə 0,94; 0,20 və 0,41 %-ə qədər azalmışdır. Bu zaman yuxarıda göstərilən komponentlərin faizlə yuyulan miqdarı birinci variantda 71,0; 88,9; 61,0 %, ikinci variantda 61,0; 80,0; 56,7 %, üçüncü variantda 58,6; 52,3; 74,1 %, nəzarət variantında isə 53,0; 73,4; 29,9 % olmuşdur.
  - Süzgəcli quyuların tətbiqi torpaqların aşağı qatunda duzların yuyulan miqdarının artmasına, bununla da zərərli duzların miqdarının azalmasına müsbət təsir göstərmişdir.
  - Süzgəcli quyuları yuma aparılmayan yüksək şorlaşmış dərəcəsinə malik olan ərazilərdə də tətbiq etmək olar. Bu quyulara doldurulmuş balıqqulağı drenaj rolunu oynayır, gəc isə şora-kətləşmənin aradan qaldırılmasına əsasən də aşağı qatlarda müsbət təsir göstərmişdir.

Ədəbiyyat

1. Teymurov K.H., Eminov S.Ә., Ибрагимов С.К. - “Uzun müddət təsir göstərən yüksək konsentrasiyalı kompleks meliorantın hazırlanması texnologiyası”, Kənd təsərrüfatı xəbərləri №-52, Bakı, 1986.
  2. С.А.Эминов, И.Н.Ширинов, С.К. Ибрагимов - Способ мелиорации тяжелоглинистых засоленных почв. Авторское свидетельство №-1504241, зарегистрировано в Государственном реестре изобретений СССР, 1989 г.

3. İbrahimov S.K. - Xəzərsahili torpaqların meliorativ vəziyyəti və yaxşılaşdırılmasının kompleks tədbirləri. Əkinçilik Elmi-tədqiqat İnstitutunun Elmi əsərləri . XXVIII cild, “Müəllim nəşriyyatı”. Bakı, 2017-ci il, səh. 443-447
4. İbrahimov S.K., Musayeva E.M.- Əkin dövriyyəsinə cəlb olunmuş qış otlaq sahələrinin münbətliyinin artırılması yolları. Azərbaycan Aqrar Elmi jurnalı, № 1, Bakı s., 2018-ci il, səh.31-34